

NA QALDI

Musa Urud haqqında



Gəncə 1985

"Bir kövrək nağılçının diliyle desək,- biri vardı, biri yoxdu. Bir Urud variydi. Baş-başa qayaları, qoşa-qoşa dağları, göz işlədikcə uzanan bağları, çəmənləri variydi. Balaca bir oğlan uşağı da variydi bu Urud adlı kənddə. Bir az ərköyüñ, bir az da çılğınıydi. Sinəsi sözlü-şerliydi bu balaca oğlanın. Haqqı da variydi belə ərköyüñ, çılğın olmaña. Çünkü, atası variydi, "qudrətdən səngərli-qalalı" Urudu variydi. Hər daşına üz qoyduğu, gözellərinə, gözəlliyyine oğrun-oğrun göz qoyduğu yurdunu variydi. O, qədim-qayım Zəngəzur mahalının Urud elinin ululuğu, müqəddəsliyi anbaan, zərrə-zərrə qanına, iliyinə yeriyirdi. Yeridikcə də adına Musa deyilən o balaca oğlan uşağı da ululaşır, hərdən ali Yüksələrek ilahi bir kədər, ilahi bir eşq şirinliyində bulunurdu.

Belə bir deyim var: 50 yaş gəncliyin qocalığı, qocalığın gəncliyidir. MUSA URUDU "gencliyindən"mi, "qocalığından"mi hal-hazırda 5 illik bir zaman kəsiyi ayırmadadı. Deyə bilmərəm ki, O.gəncliyin qocalığını, ya qocalığın gəncliyini yaşayır. Bir şeyi deyə bilərəm ki, qəlbən, ruhən hamiya dost, doğma olan bu adam, Alahın bəxş etdiyi şərafətli bir ömrü yaşamaqdadı. Bu ömürlüyün içində dünənin həsrəti, sabahın eşqilə yaşıyan bir insan ömrü, bir vətəndaş ömrü, bir ziyanı, bir ata, bir şair ömrü çiçək-çiçək, qaya-qaya göymekdədi.

MUSA URUD (Musa İsa oğlu Quliyev) 1961-ci ildə Zəngəzurun

Urud kəndində oktyabrın 14-də dünyaya göz açıb.

Mən Urud kəndində olmamışam. Amma o kəndi urudluların bəlkə də çoxundan yaxşı tanıyıram. Musa müəllimin 2000-ci ildə yazdığı "URUD" kitabını hər il oxuyuram. O kəndin hər daşını, hər bulağını, meyvə bağılarını, küçələrini, 110 evin sakınlarını demək olar ki, tanıyorum.

Mən 1984-cü ildə indiki Gəncə Dövlət Universitetinin "Biologiya" fakültəsini bitirib imişliyə qayıdan da, Musa müəllim Gəncəyə yaxın rayonlardan birinə təyinat aldı. Mən ustad yazıçı Qərib Mehdinin rəhbərlik etdiyi "İlham" ədəbi birliliyinə sonradan o başçılıq etdi. Söz yox ki, imzasını özündən qabaq tanıdım. "Musa Urud" imzasına rast geləndə elə bilirdim ki, BU, hardasa 60-70 yaşlı ahil bir adamdı. Amma şeirləri oxuyanda mən də qəribə bir təessürat yaranırdı. Axi, adın da, təxəllüsün də qədim, ulu olan bir kəsədə bu qədər gənclik eşqi, yanğısı hardandı. Öyrəndim ki, Musa Urud qosqoca bir diyardan, qədim Zəngəzur elindən gələn cavan bir oğlan, həkim-nevropotoloq və istedadlı şairdir. Və düşüncələrimdə də o vaxt israrlı oldum ki, onun şeirlərini daha çox oxudum. Bir müddət sonra onun

Səndən o yana gözüm də,
Bir ovuc torpaq yeri var

misralarını oxuyanda heyrətimi gizlədə bilmədim.

O, "Nizami Aydın" adına mükafatın təsisinə yardımçı oldu. Heyf Nizami Aydından, dədi. Ruhuna şeirlər həsr elədi.

*...Bu qar, bu qış ötüb keçər,
Don vuran Vətənə heyif.
Ruhunu yurdun başına,
Döndərib itənə heyif.*

*Səngərdə qalan atlının,
Sərgərdən atına heyif.
Yaziq sənə Musa Urud,
Nizami Aydına heyif.*

Mən Musa müəllimin yaradıcılığını təhlil etmək fikrində deyiləm. Özü də "Deməyin" şeirində deyir ki,

*Gah yüyürən inad atdı bu ömür,
Gah yuxudu, zarafatdı bu ömür.
Azdı, çoxdu mükafatdı bu ömür,
Bu bahadı, bu ucuzdu deməyin.*

Bəli, nəyin yaxşı, nəyin pis olmağından söhbət getmir. Söhbət ondan gedir ki, bu misralar o vaxtkı, 35 yaşlı Musa Urudundur.

*Alma çiçəklədi, nar çiçəklədi,
Laçının qaşında qar çiçəklədi.
Tumurcuq qızlardan yar çiçəklədi,
Ilahi, nə gözəl başlayıb bu yaz.*

*Şaxtalı-tufanlı bir qış da ötdü,
Yaxşılı-yamanlı bir yaşı da ötdü.
Əyilib anamız torpağı öpdüm,
Ilahi, nə gözəl başlayıb bu yaz.*

Tale elə gətirib ki, az qala 20 il bundan əvvəl Musa müəllimin mənə hədiyyə etdiyi kitablardan olan "Tanrı şam yandırıb" onun 55 yaşından ərəfəsində vərəqləyəsi oldum. Onun son illər yazdığı kitablar olsa da, mənim dediklərim o Musanın - o 30-35 yaşlı Musanın ünvanı nadır.

*...Yüz il sonra, min il sonra,
Yadınızda qalsam əger.
Bir ovuc torpaq götürün,
Bizim yollara səpməyə.
Məndən də salam aparın.*

"Urudda gəldi yer üzünə. Oğuz yurdunda. Nə anadan olduğu gün yadına gelir, nə də Urudan ayrıldığı. Ona elə gəlir ki, o, elə Urudnan yaşıddı. Dedikləri, yazdıqları elə Oğuz tarixidi, Zəngəzur vəsfidi, Urud laylasıdı. Özünü "Urud" eləyən, ən kövək anlarında belə Urudla baş-başa, nəfəs-nəfəsə qalan Musa üçün ayrılıq günü yoxdur. Ayrılığı enmək, o yərlərə dönmək günü, saatı var."

Özünün dediyi kimi 10 yaşından dağa-daşa, güle-çiçəyə, ağaçca, torpağa, insanlara yüzlərlə şeir yazan M.Urudun özünün bir sirlişəqli ədəbi dünyası var.

*Bu sırlı dönyanın sərr-xudası var.
Urud Musası var, tur Musası var.
Hər kəsin son günə bir duası var,
Hamı haqqa döndü, mən sənə gözəl.*

deyən şairə yeni yaradıcılıq uğurları arzu edirik.



■ Valeh Bahaduroğlu

8 oktyabr 2016

WWW.KASPI.AZ

MÜNASİBAT

21